

فرقه قوسومول جباتی

ارمنستان قومونیت (ب) فرقه سی مرکزی قومیتەك تازه كاتەك

هیئتی

ق. ف. مرکزی قومیتەك ایون آیتك 6 سنه واقع اولان پله نوم اجلاسندە بولداش ه. هوسیبیان تشکیلات مسئلهلری حقدە کی معرو ضەسی ایشیدیلەرک تحقیقه آندی. پله نوم بولداش آشود او هانسینانگ مر کزی قومیتە کاتەلکی وظیفه سندن اوزبئی آزاد برافماق خواهیشنی تعظیما قبول ایتەك قراره آدی. کاتەلک هیئتنه بولداش ه. هوسیبیان (برنجی کاتب)، بولداش ب. قوزنه تسوف و بولداش ه. کولی کوخیان (کاتیلر) و بولداش س. سرکیسیان (کاتەلک عضوی) انتخاب اولدیلر. سوک ایکی بولاشلار مرکزی قومیتە کاتەلک صدارت هیئته داخل ایدلر.

باشی کچمش جواللری فرقه صیره سنه کچیرملی در

ایستەر کندلردە ایستەر ایسه شهر لردە فرقه اوزە کلرینک قارشوسندا دوران مهم وظیفهلردن بریده کد و شهرلردە اولان قومومول اوزەک لرینە علی الخصوص آباق صغله و نوکرلر فرقه نەک کلەجک مقصدی حقدە تبلیغات و تشویقات ایله یوقسول و اورتابیلارک آفتیولرینی فرقه نەک صیراسینا آلق ایچون جوربه جور واسطهلرە مراجعت ایتلملی در. قومومول اوزە کلرینە یگی قبول اولنان جواللری فرقه ایشهلرله مرا قلدیرمق ایچون، آچیق اجلاسله اوللاری جلب ایتلملی در. 20 نجی ایلدن اولوخالو کندندە فرقه اوزە کی تشکیل اولنوب ایسه ده بو ساعت او لوخالو قومومول اوزە کلرینک دا خلندە 25 نفردن زیاده باشی کچمش جواللرمز واردر. اولوخالو فرقه

معارف جه سنه

ایکنجی درجه لی مکتب لازمدر

سیسیان دائره سنه 1922 نجی ایلدن اعتباراً برنیچه کندلردە مکتب آچلمش کندیلرله هوسله اوشاق لارینی مکتبه کوندیربرلر کدچی بالالری هوسله مکتبه دوام ایدرلر. لاکن برنجی درجه لی زحمت مکتبنی قورتارانندن سوگرا یوقسوللارک قوه سی چاتمیلرکه اوشاقنی آباروب اوزکه برارده اوخوستون قضا مقیا سنه تورکلرک برنجی درجه لیدن یوقاری مکتب یوقدر کندیلر چا رهسز قلوب اوشاقلارینی قویون و مال اوتارمغه کوندیربرلر. بودا کدچی بالاسنک دورت ایل چکدیککی زحمت ایتیر. و آخیرده کیدوب چویان یا خود نوکر اولور.

مکتب مدیرینک تشبیهاتیه

دورت ییلدن زیاده نریمالی کند مکتبک 5 ده سیاتین بیچەنک و توت آغاجلی وار ایکی شمدی به قدر همان آغاجلاردان و اولاندان مکتبه هیچ بر مداخل کنبوردی. بو ایللری ایسه مدیر مکتب آغاجلا رینگ نیچه ییلدن بهری بوداق اولما ماسنی مکتبک کلەجک ایچون احتیاجنی نظره آذراق هم 5 دسیاتین اولتاقی باردارلغه ویرمش و همدە مکتب توت آغاجلاردن ایکیلی برلیکه پارە قوبوردلر. که 50 ماناقدان

چه مبرله نه جو ایمز

بالا اقدنی یف بولداش هوا دونا نماسنک قوتلمه سی نفعنه بش منات ویروب جهانکیر علی اکبری کوف دیلجانده مختاروف، اچمیازین ده حسین مونشویف، ویدی یاسارده رضایف و شیخ زاده خلق محکمه صدری عزیز سلیمانوف قلام فرهادوف مصطفی حسینوف، اولوخاللورضا عسکرزاده و قوابه راتیف مدیری یوسف ایما

نوف، میرزه بشیروف قاسم عسکروف بولداشلاری اعانه ویرمکه چاغیریر. هوا دونانماسنک نفعنه یاردیم ایدن بولداشلارک آذلاری غزته مزده اعلان ایدیلر. حکمدر. اداره مزده اعانه دفتری آچلمشدر. هر کس وطنداشاق وظیفه سنی ایفا ایتمک ایچون قبیکی اسیر که مملدیر. اداره

موفقیئت و نصیحت

قوابه راتیف مدیری وظیفه سنده سهلسکارق ایدلر

ایروان قضاسی باشکرنی ناحیه سنک گول ایصور کندندە کندیلرک پار دیسی ایله 1926 نجی ایلمه بر استهلک قوابه راتیفی آچلمشدی. بو قوابه راتیفه کندیلرک دو قسان فاضنی عضو یازلمشدر. حال حاضرده قوابه راتیفک یوزلرجه عضوی واردر. لاکن قوابه راتیفک مدیری یوسف گورگروف ملی دره اهلیتی قوابه راتیفدن اوزاقلاندریر. دکان وقتندە آچیلما یور. آیش ویریشه کان کند لیرله مدیر یسی رفتار ایدر. کندلر ده کزمن چریلر قوابه راتیفک باغلی اولماسندن استفاده ایدرک هم اوجوز

همده قر دیتله مال ویریر. مدیر پار چه نی اولچه نده هر ایکی مترویه 16 ساتمنرو اکیسک اولچور و پا راسنی حسابلا باندە ده قیمتندن آرتیق حساب ایدوب کندیلرکی ایکی دفعه آدادیر. بو آدم قوابه راتیفه مدیر اولمامشدن اول هیچ بر مالی اولمادیغی حالده ایندی کندیلردن آرتق آلدیغی و اکیسک اولچدیکی پارچه لرک بولندن مال قویون آلمقدە دوام ایدر. ارمنستان قوابه راتیف اداره سی بو ایشه اهمیت ویرملی در. گوجه ری

غزته لر وقتندە چاتما ییر

«زنگی» نك انتشاری جبهه سنده هر بر فرقه چی و قومومولک جدیتله چالیشماق یورچیدر. همین بولداشلارک بو ساحده چالیشمالرینە مانع اولان سیبلرله مبارزه ایتمک لازم کلیر قضا و کرکه ناحیه مرکز لرنده اولان پوسته چیلرک غزته پایلابانلارک اوز ایشلرنده سهلسکارق ایتهلریدر. ویدی یاسار ناحیه سی هانسیکه بویوک ویدی دن بر نقر پوسته چی تعین اولنوب چمنکنده داهناز و قارا باغلار کندیتە غزته و کغذلاری آبا ر یور. بولداش بویارده چالشی رساده یته ده لازمجه وظیفه سنی ایفا ایدر

ییلمه یور کندیلرک غزته لرینی کتو روب ساحنی تانیما دیغندن کند قرا ثت خانه سنه ویر یور غزته قرا ثت خانه ده قلوب ساحنه چاتما یور. کندیلرک غزته لری اوزلرینە چا تمادیغندن «زنگی» نك انتشارینە بو جور سیبلر مانع اولور. کندیلر آبوته یازلمیلر. غزته نك انتشارینە ما نع اولان سیبلرله مبارزه ایتمک و زمانده هر آبوته چینگ غزته اوزینه چاتماسنی تاین ایدلمک اوزره «زنگی» اداره سنک، پوسته اداره سنک بو ایشه اهمیت ویرمه سنی آرزو ع، علف ایدیرم.

قویچوماق عنصرک قباقی آنمالدر

باسار کچر ناحیه سنک داش کند شو را سه چکیسندن سوگرا بعض آدم لار طرفندن کندیلرک ایچنده یالانچی سوزلرله «برواقاسیا» براقیلما قده در. بو آدمالار چر حکومتک نوکرلری کندیلرک قانتی سوران کند کدخداسی و او زمانک «آغالار» در. او زمانلار کندک برنجی برلرینی یوقسوللارک لادن گوج ایله آلوب ایسته دیکی کی تویراقدن استفاده ایله دیکلرینی یاده سالاراق ایندی ایسه پروله تاربا خاکیمینی، آغالرک، بوردلارینی دا غیش و بوتون اختیاری اولناردان آذراق تویراقلاری ده بولسز یوقسول کندیلرله ویردیکندن و بو ایکی شورا سه چکیسندە آغانک اوغلی شو

راه سه چلمه دیکدن بوتولار عادتاً قودور مشلاردر. تازه کند شوراسنک یاخشی چالیشماسی سایه سنده کهنه شورا صدری همین کدخدانک اوغلی طرفندن 409 گوداق تویراق اوغور لغی میدانه چیقاریلمشدر. تویراق ایندی آرتیق اولدیغندن تویراقسز کند چیلره ویرمک باره سنده قرار چیقاران شورا صدرینک بو حقیقی ایشه قو لاقلار آل آتیر. کندیلرک ایچنده دیورکه شورا صدری سزک تویراق لاریسزی آرتق چیقاروب «ارمنی حکومت» ویربر کی و جدانسنز قده بولونورلار بونک اوزرینە شورا صد رینی لکنه ندریمک ایچون قولاقلاری باشنه تویراقوب، یالانچی شاهدلار تویراقوب قضا اجرائیه قومیتە سنه و آیری اداره لره شکایت ایتمک ایسته برلر. کربلای رستم مشهپی سلمان او غلی و او بریسی رستم اوغلی کییلرک آرتیق وقتی چوقدان کچدیکنه

باقیماراق یه ده بعض کندیلرک اولتا رک سوزینه عمل ایتدیکلری کورول مکده در. بو کی مضر عنصرلرله میا رزه بی قوتلندیرمک و کندیلرک قصر فاته ضربه ووروق کی کند ایچنده «طائفه یازلق» سالماق ایسته نلرک قولاً غندن دوتوب توللامق لازمدر.

خبرچی قوابه راتیف خبردا آویرچیلرله مبارزه ایدمیلور

دیبلجان قوابه راتیف شعبه لری کند لردە ٹولگون بر وضعیت کسب ایتمشدر.

بوگون آذربایجانک قسم اعظمی ارمنستانده بالخاصه دیبلجان پایلاسنادر.

اهالی مالدارقلا اشتغال ایتدیکی ایچون پایلاقدن چوق اشیا ساتیلر. ایشه بو ساتیجیلر هب خصوصی شخصلردن باشقا هیچ کیمسه دکلدر.

کندلردە اولان قوابه راتیفلر مبارزه عوضه هفتلرلر اون کونلرله دکانی قاپاتاراق دیبلجانه کیدر بتون اهلینک قوابه راتیفه نقرتی آرتیریر. «سوسیالیزم قورماقچن کتلنی قو اوپه راتیفشدیرمه لی» شعاری بزم یرده عکسنه اولاراق حیات کچیریلر.

بوتون احتیاج نهنه ک ییلندە دا شنیر، بریش اهالی استثمارچیلر طر قندن سو بولور. بو استثمارک قارشوسی آلمق ایچون نه برلی حکومت و نده قوابه راتیف اداره سی اهمیتسن نظرله باقیور.

چریلر بر قدر نسیه بر اقدینی ایچون اهلینک رغبتنی قازایر و بتون بتونه اهالی خصوصی آویرچی کزیر. اهالی بی قوابه راتیفه جاب ایتمک ایچون دکاتلار قاپانامالی، دکاتک قاپاناماسی ایچون ایشچی برلی اها لی دن اولمالیدر که جماعتک روحنه کیرمک خلقی قوابه راتیفه جاب ایدمیله.

عمومیتله کنن ایشچیلر کناردان اولدوغی ایچون کتنه کت پیسخولوزیه سنی ییلمه بر و کوند بر قالماقال چقیر.

برلی حکومت و قوابه راتیف اداره سی بو نقصانی دوزالتک ایچون جدی تشبث ایدر طنندە یز.

عابدلی

رشوتخورلق و شورا قورولو شنده کی سهلسکارق ایله مبارزه لازمدر

زنکه زور قضانک آغودی کدی شورا صدری وظیفه سنده شورا قورو لوشنه ضد اولان بر جوق اراماز لقلارا بول ویرمشدر. کچن ایلک 1926 نجی ایلک واحد کند تصرفات ویر کیسی ییلان زمان خیرالله نجف قلی اوغلوندن آتی منات رشوت آلوب ویر کیسک آزالماسی بولنده چالیشاغانی سوز ویرمش بالاخره ایشک اوستی آجیلاراق شورا صدری خیاتته موفق اولامامشدر.

همان بو ایش، جماعت آراسندا بر جوق ناراضیقلارلا سبب اولمش ایسه ده، قوی چوماق بعضی طرفچیلره مالک اولان شورا صدرینک ایشی کند ده برده لی قالمشدر.

بنده همان سمنگ باز فصلنده قوچاق شورا صدری کندچیلری آلدادوب داغ برلرندن بر قدر ساتا راق برک پولونداندا بکرمی منات بنمسه مشدر که هله ده همان بول جما عته قایتارلده مشدر.

بولاردان علاوه داغاق قاراباغک شوشا شهرندن وطنی اولان قیزیلجق کدینه کتیمک مقصدی ایله آغودی کدینه کچه بی کچرمک ایچون قالمش بر نفر ایشچی قادینگ، همان کچه ده ناموسنه تجاوز ایدن و لیش میرزا علی اوغلو نندن اون منات بول آلوب ایشی چوروتمش و دائره ده قادینگ سوزینی بوشا چقاراراق قادین حقوقک آیفالانماسه بول و برمشدر. عجا بو قدر جماعت بولنه مشتاق اولان و حتی تابدا لایوب برده لهن شورا صدری کیم در؟ بو «جناب» چار زمانده بر قاق سنه سودبالی ایشی اولان محمد باغر رستم او غلینگ، اوغلیدر. اونک بوتون مابه سی و اتی، قانی رشوت و ثل ما لی در. اودر که اصلنه، کوکینه و تربیه سنه باقدقدا، «جناب» دن آتجاق بوقدر ایش کوزلمک اولار. قریه بوراسیدر که بو قدر خیانتلی ایله

برابر یوحریف 27 نجی ایلک شورا سه چکیسنده تکرار کندیشی سه چدر مک ایچون جماعت آراسه بر جوق ضدیت سالاراق آتجاق و ختجر دعوا سندن سوگرا بر قاق نفر اوز طر فدارلارنگ حبسه آلتماسه نتیجه لهرک جمع جملتانى دورت گون حبسه قالب چیقمشدر. بودا شخصی منفعت ایچون اولان دعوانگ جماعت دعوا سی «آدلانمندن باقارلاری قورتمشدر. البته ایستر فکر ایستر فلان شورا قورولوشندا یارامان ایشاری باپان و حکومنگ ایسته مدیکى کبی حرکت ایدن شخصلرک شورایه کجوب ده یارامازقلاره بول ویرمک، کتله ایله حیا سز رفتار ایدن قوجولاری؛ ساری بیغلی قازاقلارک و چار نوکری بریستولارک ظلم و تعقیقندن قورتا ریر-قورتارماز وجدانسز داشنقلار آلتده اسیر اولوب ایدمی اوقتیایر انقلابنگ بارلاق شماسی آلتده آزاد و سربست باشابان کدیلنگ بوتونا بو جور آدمالارک پنجمی بوگونکی پروله تار حاکمیتته و اونک قورولو شونا مشدر. برلی حکومت و علا قهدار ادارلر مستلایه اهمیت ویر ملی درلر. ح. ا.

یوقسوالارک برلری تراقورله سورولمور

شورا حکومتی و قومونست فر قهسی کند تصرفاتی آرتیرماق ایچون برلرک تراقورله سورولمهی باره سنده کدیلدن هیچ بر شئی اسیر که میر لاکن بعضی شخصلر بوقسول تصرفا تنگ آرتماسه مانع اولور. ویدی با سار ناحیه پامبوق بولداشغی کاسیلا رک تصرفاتی آسانلیقلا بو کسلمک ایچون اولارک برلرینی تراقور و اسطه سیله سوروب اولارلی قولاقلارک نفوذندن قورتارمغه چالشیر. فقط تراقورک اوسته شوفیرک ایدن شخص پامبوق بولداشقان ویریلن قراری حیاته کچیرمه بوب اوز فکرینی حیاته کچیرمکه چالشیر. بوقسولارک برلرینی سورده جک ایچون ایون آینگ 25 نده ناحیه دن چمن کنده تراقور کوندربله شدی.

کند تصرفات حیاتی

چکرتکه علیهنده مبارزه ایدم


ویدی باسار دائره سنده آرازدایان 100 ورستک بر مسافده چکرتکه یاقینلرندن آراض جای کتارلرینه قدر پیدا اولمشدر.



قنادلی و داها قنادلی انکشاف ایشمان چکرتکه

چکرتکه ننگ پیدا اولمانه ایستی حالدا ینه پیدا اولور. چکرتکه تور اقادا بو جور چور قورلرده هر بریسنده برنیجه یمورتا براقبور، چکرتکه ننگ سرایت ایتدیی برلرده همین چوقورارک مقداری او قدر چوغالیور که هر بر مربع سا

زین اوزرنده همین چوقورلردن 100 دانه قدر بولور. باز وقتی ترقی ایتمکه باشیلورلر. هوا مسا همین یمورتالر نشو و نه قدر ایستی عدلی اولدییی زمان یمورتالاردن



چکرتکه بو جور چوقورلر حاضرلایوب اورادا یمورتایور.


قوردرلر تورموبوب تورباق اوزرنه 25 دن 45 گون عرضنده تمامیه چیقور و کونک عرضنده بیوبوب قناد آلوب اکتیلر ایچون بر بلا قتاسز چکرتکه لر حاصل اولور. اولبور.



او کوز واسطه سیله دوا سپور

چکرتکه علیهنده نه جور مبارزه ایتما


چکرتکه علیهنده ایکی واسطه ایله-مه خانیگ و خیمیا واسطه لری ایله مبارزه ایدیلور. مه خانیگجه مبارزه بیوک خرجه محتاجدر و هارادا خیمیا واسطه لری بوقدر اورالرده تطبیق اولنور. چکرتکه اردوسی قباقدمه بر آرشین یاریم دریلکده آرخلر قازیرلر، بر طرفدن چکرتکه نی سوروب همین آرخلره دولدیربور دیگر طرفدن اوزرلری تورافله اورتیرلر. فقط چکرتکه لردن چوقیسی اوجوب قورتولور و اوز ایشله رینه دوام ایدیرلر، بو واسطه ایله چکر تکه علیهنده تمامیه مبارزه ایتمک او لمیور. مه خانیگجه سنه مبارزه ایتمک براوز که اصولی ده تخندن یاخود دمیردن یا بیلی یردن بره نقل اولنا یله جک دیوارار ایله چکرتکه ننگ قباقتی دو تماق واسطه سیدر.



طیاره چکرتکه علیهنده مبارزه ایتمکه حاضرلاشیور.

خیمیا واسطه سیله مبارزه

او کوز یا ایتکه ال ماکتبالاری واسطه سیله جور به جور زهرلی دوا جاتی گوگرتیلر اوزرنه سپورلر که چکرتکه بیوب تلف اولسون. دوا اولاراق پارسی بشلی دبلن علاجی سه ییرلر. هر 25 و درو صویه 3 یارمیدن 5 فوندد قدر پارسی بشلی، ایکی قاتدن آرتیقده یگی سونمش کیره چ قاتشدیروب همین صوی بر ده سیاتین قدر یره سپورلر.



طیاره چکرتکه اردولاری ایچنده

نه قدر چکرتکه قناد آلامشدر، ایتدیگی ساغلام برلرده سپورلر. سرایت ایدن یره و چکیر تکه قناد آلوب قباقا حرکت ایتمکه باشلیان وقت چکرتکه ننگ هجوم مال اوتارماق اولماز.



طیاره چکرتکه اولان برلره دواجات سه یور

تراقور و پانز شومی

تارلا بیچیلوب- قالدیرلاندان سو گرا نه قدر تز شوم ایدیلورسه محصولی بر او قدر چوق اولور چونکه تارلا بیچیلماش ایکن توپرا غک غدالی ماده لری تورباقک اوست طبقه سنده یقلمش بولنور. تارلا بیچیلندن آبنده سوگرا شوم ایدلمزه غدالی ماده لر کونک تاثیرندن بوخارلا تیر و یا ایتکه یاغش اولارلی بوواراق آباریر.

تارلا بیچیلندن سوگرا 2-3 ودرشوق اوزونلننده قالدان ساپلار (خوزان) تورباق اوزرنده قایلر. تارلا بیچیلندن آبنده سوگرا تارلا شوم اولنمادیغی حالده همین ساپلار قالدقجه محو اولوب کیدبور. اوندان سوی کونکری منتظم صورتده چور میوب کله جک بیلک اکتینی بوزبور. و تارلا بیچیلندن آبنده سوگرا سو کیلورسه ساپلار تورباقک آتته کیر یور و چوروبوب تورباغی قوتلندیر یر. اوندان سوی گوگرتیلرک حشرا تی (قوردرلر، جوجور و غیره) اوز یمورتالارینی تورباقک اوست طبقه سنده براقبور و داها یای ایکن همین یمورتالاردن حشرات پیدا او لیور، اولارده اوز صرهنده یمورتا دوغوب داها چوغالیورلر، اولارک علیهنده اولان مبارزه چتین ایشیور. حشراتک کند تصرفاته یورد کتری ضرر کندچیلره یاخشی معلومدر. حساب ایدلمشدر، کندچیلرمنک محصو لنگ بشدن بر حصه سنی حشرات محو ایدبور.

تورباغی بیچیلندن آبنده سوگرا شوم ایتدیگمز حالده حشراتک چو غالماسه امکان ویرمز، اوندان سوی ایدیلن شوم اولارک بووالارینی یقار، بوواسز و آزوقه سز قالاراق قیش وقتی محو اولورلر.

پس نهدن اوتری کندچیمز تارلانی بیچیلندن سوگرا شوم ایتمیور؟ چونکه بیچیلندن سوگرا مالک او لدییی بریاخود ایکی چفت-او کوز لری ایله آتجاق بیچد کلرینی نه وه آباروب خرمان ایدبور.

قالیر که تراقور کندچینگ یار دینه کلسون. ارمنستان کندارنده ایتدی 202 تراقور وارددر. کند چی مز اولارلی باز وقتی ایشله دیور، یای زمانی بوش قایلرلر. تارلانی بیچیلندن آبنده سوگرا تورباغی ترا قور ایله سوکمک لازمدر. تراقور واسطه سیله سوکمک ممکن اولمادیغی حالده خرمان ایدن ماکتبایی تراقوره باغلا یوب خرمان ایتلی و خرمان ایدن او کوزلری آزاد براقوب اولارله شوم ایتملی. «آیسی»

او کوز و ال ماکتیلردن سوی ایتدی همین مقصده طیاره ده خدمت ایدیلور که بیوک مقدارده دواجات قا لدیروب چکرتکه سرایت ایدن برلر اوزرنده اوچاراق یوقاردان علاج سه یور بو واسطه هم اوجوز و همده تزلکده محو ایدبور.

«آ. م.»



HƏFTƏLIQ KƏZETƏ

Abynə kiməti:
1 illiyi-2r. 1 aylığı-2ok.
6 aylığı-1 » təq nys. 5 »
Zəhmətqeslərə və firkəyə
ajid jazılar kəbyl olynır.

Adres: Erivan. Apovjan
quçəsi E. K. (b) F. M.
Komitə turq zəbəsi
Telefon № 254
Təvziat zəbəsinin adresi:
Apovjan q. № 8
Telefon № 272

2-ncidevam ili
№ 26 (76)
14 İyul 1927 il
Cumə-axşamı.

ƏLQƏJI MUDAFƏƏ HƏFTƏSI

(Zyralar ittifaqı, hərbi inkılab zyrası, sədri əvəzi yol. Ynəlixtin məkaləsi).

By il dunja irticarının vəhəsi hucymları, İmperjalizmin Çin inkılabına açdığı muharəbə və İngilis «jeqəbaşları» tərəfindən Zyralar İttifaqına karəi, jeni muharəbələr hazırladığı qibi bir zərərli işlərdə «əlqəji mudafəə və avioxim» həftəsinə qəçiririz. Pəqin və Londondaqı numajəndələrimiz üzərinə edilən hucumlar, Zyralar İttifaqının Polzadə qı, siyasi numajəndəsi jol-Vojkofyn ag gvardjaçılar tərəfindən öldürülməsi-bynların hamısı, bir birinə bağlıdır.

Mudafəə həftəsində qıbi zım birinci əsas vəzifəmiz milyonlarca qitlələrin fiqrini əlqənin mudafəə işlərinə cəlb etməq. Zyralar İttifaqı, mudatəəsi məsələlərini zəhmətqeslərə anlatmaq və «əlqəji mudafəə və avioxim» təşqilatına oldykca çok işçi və qəndilləri qəqməq olmalıdır.

Fəkət by jolda jalınız bir təbliğat və təşviqat aparmaq azdır. İmdi daha artıq iş qərməli və əməli syətdə əlqə mudafəəsini hazırlamalısınız.

Var kuvvəmizlə qitlə içə

risində hərbi biliq və təcürbələrin artmasına çalışmalıyıq. Lazım qəldijə zaman mudatəəçilər şijasətdə özünə jer dutmaga hər bir zəhmətqes çalışmalıdır.

Hər bir əjdən artıq əs qərləqdən əvvəl qı hazırlıq və atış işlərinə dikkət jətilməlidir.

By jolda dəvlətə əlimizdən qələn kədər maddi qəməq etməlijiz. Olqə mudatəəsi və təsərrufat koryly əy üçün qənullu ianələr toplamalıdır.

Zyra təjjarəçiliy qimijası, hərbi texnikanın məhqəm lənməsi jolyndan var kuvvə ilə çalışmalı və sənajə nəkljijət və qənt təsərrufatını, mudafəə ehtijaclarına sərfləncəq bir ədqilə salınmasına çalışmalıyıq.

Jalınız əməli syətdə çalışmaq və inkılab intizamını məhqəmlətməqlə biz by vəzifələri ifa edə biləcəyiz.

İngills surulərinin hucymına cavab olaraq, Zyralar İttifaqının hərbi kuvvəsinə və təsərrufatını, məhqəmlətməqlə biz by vəzifələri ifa edə biləcəyiz.

Jalınız bəjləliqlə galib qələ biləcəyiz.

Ynəlix

MUDAFƏ'Ə HƏFTƏSI VƏ ZƏHMƏTQESLƏRİMİZ.

İyulun 10-ndan başlajarak 17-nə kədər umym zyralar ittifaqında mudafə'ə həftəsi qəçiriləcəqdur.

Bu mudafə'ə həftəsi umym ittifaq fəhlə qəndli qitlələri üçün öz hərbi kuvvət və hazırlıqlarının tətisi və əlqəmizin mudafə'ə dərəcəsinə mejdənə kojyb jakından onları ilə tanımaq həftəsidur. By həftə zərfində həkikətən butun zəhmətqeslərimizin nəzər dikkətini mudafə'ə məsələləri üzərinə toplanacacqdur.

İmdi qibi əlqəmizin mudafə'ə və hərbi kuvvətleri, hərbi hazırlıqları, bərsində bir çok dəfələrlə ja

zımlı və hamımızda həmin əhəmiyyətli məsələlər həkkində az çok məlymatımız vardır. İstə by həftə zəhmətqeslərimizin qənis qitlələri bizim hərbi kuvvət və iktidarımızla, kara, dəniz və havajı kuvvətlərimizin nədən ibarət olduğunu, jakından qərarəq onları dahada kuvvətlənməsinə jardı, m edəcəqlərdir.

Bejnəl xəlk kapitalizmin zyralar ittifaqına karəi, hər qun hazırlamada oldığı, hər bəhləqəsinə karəi, butun zəhmətqeslərimizin mudafə'ə kuvvət və vastaları, bizdən jaxəi, xəbər dar ol

maları, lazımdur. Onlar bizim hərbi və texniki kuvvətlərimizin pəq məhqəm oldığını, inanmaları, əhbəsləyirdur, çünqu öz kuvvətlərindən bi xəbər olan bir qitlə əlbətdə qı duşmanını, lazımı syətdə karəilajamaz.

Kırmızı ordymızın və onyın hərbi hazırlıqlarını, jakından qərməqlə mudafə'ə işində daha ziyadə kuvvətləndirməq və qitləviləşdirməq üçün var kuvvələri mejdənə atılacajız.

Biz mudatə'ə həftəsini muvəffəkiyyətə aparılması, və jaxəi, sənərlər vermişlə kırmızı ordymıza hər daim və hər vəchilə qəməqə qəlməyə hazır by lyndygymyzy isbat edəcəyiz.

Dunjanın asajlı və səadəti üçün butun kuvvət və ciddiyyətə çalışın zyralar ittifaqı, hicum məksədilə də jil ancak tərruzə karəi, da jma hazır bylyndyrmək üçün kırmızı ordymız hər zaman ojak və hazır dur. Ancak butun zəhmətqeslərimizin o sanlı kırmızı ordymızın ətrafına toplanmaları, onyın hərbi hazırlıq və kuvvətlərilə jaxəi, tanış olması, mənəvi və maddi cəhətlərlə həmin kuvvət və kejrətləri dahada artırılmasına çalışmaları, mudafə'ə hətəsinin ən muhum məksədlərindəndur.

Xusysilə qənd muhtindən butun firkəvi, komso mol və zəhmətqeslər üzərinə by cəhətdən bejuq və zifə duşər.

By həftəji kəzalarda olan joldaşlarımız bejuq bir əvək ilə qəçirərəq «Avjaxe

maja» dəstələrini jeni-jeni uzvlər ilə kuvvətləndirməq əyra vətəndəşlərinin borcy və vəzifələridir.

By qun bir kəç həftədən bəridur qı butun koməy cəmhriyyətərdə oldygy qıbi ERMƏNİSTANDA dəxi «ÇƏNBƏRLƏNƏ CƏVAB» adlı təjjarə jayılmakda və həmin təjjarənin inzası, üçün qənis xəlk qitlələrində maddi qəməqliq və hədiyələr verilməqdədur.

By işə cəmətimizin mudafə'ə işinə öz ciddi jakın lıqı, və fəal iştiraqını qəs tərmeq üçün ən qəzəl bir fursətdur.

Əlqəmizin mudafəsinə cəmətimiz hər jerdə «Avjaxe» dəstələrinə qəməqliq gryppaları, təşqil edib by bərdə qı çağırışa «ÇƏNBƏRLƏNƏ CƏVAB» təjjarələrimizin inzasına qəməqə qələncəqlər. By çağırışdan heç qəs bojyn kə çərməməlidir.

«Zəngi»nin muxbirləri işə mudafə'ə həftəsinin qəçirilməsində birinci sırada öz muxbiriyyət vəzifələrini ifa etməlidurlər. Çağırışa iştiraq edənlərin listaları idarəməyə qəndərilməlidur.

By nəmrəmizdən başlajarak mudafə'ə həftəsi və «ÇƏNBƏRLƏNƏ CƏVAB» və təjjarəmizə məxsys bir styn açılmıqdur, by styn da fə'lən və pyl ilə iştiraq edənlərin adlarını, hər həftə jəztləncəkdur.

Zyra vətənimizin mudafə'əsinin əhəmiyyətini jaxəi, kanyb ona hər vəchilə jərdə, ma hazır bylyndygymyzy və heç bir fədaqarlıqdan qeri dymajacajımız isbat edəlim.

S. A.

KİRMİZİ NİZANÇI

Ermənistan Nizancı alayının 3 turq beluğunun kızı, əsqəri: Joldaz Osman not Osman anadan olyb 1904-nci ildə Dilican kəzasının kırmızı dajirənin Çaj qəndində. Atası qəndçi anası işə ev işlərinə məşğyl olmyə. joldaz Osmanof Osman kızıl ordyja qəlincəyə kədər batrak (nə

Osman həmişə tərbiyəli və xəlk malını, quzunun tərbiyə qibi saklayan olmyədur. Joldaz Osmanof Kafkasja kızıl sancaklı ordy komandanı, ilə nizancılkda bəşə qjrmiz, jaxəi, qullə atması, na qərə, ordy komandanı, tərəfindən təşəqqurlər al



Nizancılkda birincilij kəzənlə batrak Osman Osmanof.

mə, həman vaktə, ordy komandanı, 50 manat hədiyə vermiz.

Həməjində joldaz Osmanof beluq kızıl əsqərləri karəysynda, beluq komandanı, və siyasi rəhbər tərəfindən dəxi təşəqqurlər almyədur.

Qələncəq maharibələrdə by cur nizancılar, proletar məmləqəti olan Zyralar İttifaqının mudafəəsi üçün bejuq rol ojnajacaklar.

Butun ordymızın içində joldaz Osman qibi nizancıların çok olmasını, arzy edəriz.

M. Məhəmmədof

HƏFTƏ İÇƏRSİNDƏ ÇZAN-TZYİN-ÇANIN HƏBS OLYNMASI.

«Mançyrja Dejli-Nijus» adlı Japonja gəzətəsi xəbər verir qı Tsžinanfydan alınmış məlymata qərə Çzan Tžyn-Çan Syn-Çyan-Fin tərəfindən əxsən həbsə alınmışdır. Syn-Çyan-Fan onyın istəfasını, tələb etməlidir.

Sonra gəzətə 3000 ag rys koəynlarını, tər q silah olyn dygyny xəbər verir. Tsžindaodaqı, Çin həquməti həjəcan içindədir.

Təhrir-həjəti